

Ədəbiyyat qəzeti

19 iyun 2020-ci il



"Manas"ın Təbriz nəşri Adil Cəmilin tərcüməsində

Şair-tədqiqatçı Adil Cəmilin Azərbaycan dilinə orijinaldan tərcümə etdiyi qırğız eposu "Manas" (nəsr variantı, qurucusu Kenes Yusupov) bu yaxınlarda İran İslam Respublikasının Təbriz şəhərində dövlət qurumu ilə



"Nəbati" nəşriyyatı tərəfindən 1000 nüsxə tirajla çap olunub. 392 səhifədən ibarət olan kitabı ərəb əlifbasına Nurulla Pırşərif köçürüb. Xatırladıyıq ki, sözügedən kitab öncə - 2009-cu ildə Bakıda AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə "Nurlan" nəşriyyatı tərəfindən işıq üzü görüb, Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçirilib.